

MİKAYIL MƏHƏMMƏD oğlu CƏFƏROV
Filologiya üzrə elmlər doktoru, professor



Təbiət fakültələri üzrə rus dili kafedrasının müdiri

İş telefonu: 012-539-04-61

İmeyl: mikayilceferov@mail.ru

QISA BİOQRAFİK MƏLUMAT

- ❖ 1939-cu il iyulun 7-də Gürcüstan Respublikası Marneuli rayonu (Borçalı) Dəmiyə Gorarxı kəndində anadan olub.
- ❖ 1949-cu ildə ailəlikə Qazaxıstana sürgün edilib.
- ❖ 1950-1956-cı illərdə Qazaxstanın Cambul rayon orta məktəbində təhsil alıb.
- ❖ 1956-cı ildə bəraət alandan sonra vətənə qayıdıb.
- ❖ 1956-1960-cı illərdə Marneuli rayonu Şulaveri qəsəbə orta məktəbində oxuyub.
- ❖ 1961-1962 və 1966-1969-cu illərdə M.F.Axundzadə adına APDİ-də təhsil alıb.
- ❖ 1962-1965-ci illərdə Kalinimqrad vilayətində, sonra isə Qara dəniz donanması aviasiyasında hərbi xidmətdə olub.
- ❖ 1969-1979-cu illərdə M.F.Axundzadə adına APDİ-laborant və müəllim vəzifələrində çalışıb.
- ❖ 1979-cu ildən BDU-da çalışır.
- ❖ 1984-cü ildən BDU-nun Təbiət fakültələri üzrə rus dili kafedrasının müdiri və "Dil və ədəbiyyat" jurnalının redaksiyaya heyətinin üzvüdür.
- ❖ 1985-2008-ci illərdə "Azərbaycanda rus dili və ədəbiyyatı" jurnalının redaksiyaya heyətinin üzvü olub.
- ❖ 2004-2006-cı illərdə BSU-nun nəzdində fəaliyyət göstərən Müdafiə Şurasının üzvü olub.
- ❖ 2006-2016-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti olub.
- ❖ Ailəlidir, iki övladı var.

ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

- ❖ 1973-1976-cı illərdə M.F.Axundzadə adına APDİ-nin "Rus dili" ixtisası üzrə aspirantı olub.
- ❖ 1980-ci ildə «XVIII-XX əsrlər rus dilində mürəkkəb sifətlər» mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
- ❖ 1984-cü ildə dosent elmi adını alıb.
- ❖ 1998-ci ildə «XVII-XX əsrlər rus dilində mürəkkəb sözlərin struktur-semantik inkişafı» mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə elmlər doktoru elmi dərəcəsi alıb.
- ❖ 2004-cü ildə professoru elmi adını alıb.

ƏMƏK FƏALİYYƏTİ

- ❖ 1969-1970-cı illərdə APDİ-də Rus dili və ədəbiyyatının tədris metodikası kafedrasında **laborant**.
- ❖ 1970-1973-cü illərdə APDİ-də Rus dili kafedrasında **müəllim**.
- ❖ 1976-1979-cı illərdə APDİ-nin Müasir rus dili kafedrasında **müəllim**.
- ❖ 1979-1984-cü illərdə BDU-nun Rus dilçiliyi kafedrasında **baş müəllim**.
- ❖ 1984-cü ildən BDU-nun Təbiət fakültələri üzrə rus dili **kafedrasının müdiri**.
- ❖ 1985-2008-ci illərdə «Azərbaycanda rus dili və ədəbiyyatı» jurnalının **redaksiya heyətinin üzvü**.
- ❖ 2001- h/h, «Dil və ədəbiyyat» jurnalının **redaksiya heyətinin üzvü**.
- ❖ 2001-2004-cü illərdə BDU-da **Elmi Şuranın üzvü**.
- ❖ 2004-2006-cı illərdə BSU-da **Müdafiə Şurasının üzvü**.
- ❖ 2006-2016-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının **eksperti**.

TƏDRİS ETDİYİ FƏNLƏR

- ❖ Praktiki rus dili

TƏDQIQAT SAHƏSİ

- ❖ Rus dilçiliyi
- ❖ Rus dili
- ❖ Rus dilinin tədrisi metodikası

İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİŒLƏR

- ❖ 1975, Bakı, Azərbaycan. “Müasir rus dilinin qrammatik quruluşunun actual problemlərinin öyrənilməsi”, **elmi konfrans.**
- ❖ 1976, Bakı, Azərbaycan. “Leksikologiya və frazeologiyanın actual problemləri”, **elmi konfrans.**
- ❖ 1983, Bakı, Azərbaycan. “Azərbaycan auditoriyasında rus dilinin öyrədilməsinin actual problemlərinə dair IX Respublika və ali məktəblər arası **elmi-metodik konfrans**”.
- ❖ 1984, Bakı, Azərbaycan. 1983-cü ilə dair elmi-tədqiqat işlərə həsr olunmuş **elmi konfrans.**
- ❖ 1987, Bakı, Azərbaycan. “Rus dili və ədəbiyyatı- millətlərarası ünsiyyət və beynəlmiləl tərbiyə vasitəsi kimi”, **elmi-praktik konfrans .**
- ❖ 1990, Bakı, Azərbaycan. “, Azərbaycanda bilinqvizmin inkişafı və onun təkmilləşdirilməsinin aktual məsələləri „, **elmi konfrans.**
- ❖ 1993, Bakı, Azərbaycan. “Rus dilinin işgüzar ünsiyyət vasitəsi kimi: problemlər və təcrübə ”, **ali məktəblər arası konfrans**
- ❖ 1994, Bakı, Azərbaycan. BDU-nun 75 – illik yübiyeyinə həsr olunmuş **elmi konfrans.** Humanitar elmləri.
- ❖ 1998, Bakı, Azərbaycan. Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş Respublika **elmi konfrans**
- ❖ 1999, Tbilisi Gürcüstan. “Filologiya elmlərinin aktual məsələləri“ T.N. Mrevlişvilinin 90 illiyinə həsr edilmiş **Beynəlxalq elmi konfrans**
- ❖ 2001, Maxaçkala, Rusiya. “Yeni əsr ərəfəsində nəzəriyyə və təcrübə - perspektivlər və vəzifələr“, DDU-nin 75 illiyinə və Bakı filialının 5 illiyinə həsr edilmiş **elmi- praktik konfrans.**
- ❖ 2002, Maxaçkala, Rusiya. “Humanitar və iqtisadi fənlərin nəzəri və praktiki məsələləri „**elmi- praktik konfrans.**
- ❖ 2005, Bakı, Azərbaycan. “Müasir dilçiliyin problemləri „**beynəlxalq elmi konfrans.**
- ❖ 2006, Bakı, Azərbaycan. “Rus dili və ədəbiyyatı tədrisinin aktual problemləri“, , **Azərbaycanda Rusiya ilinə həsr olunmuş konfrans.**
- ❖ 2007, Bakı, Azərbaycan. “Müasir dilçiliyin problemləri“ **II beynəlxalq elmi konfrans.**
- ❖ 2010, Bakı, Azərbaycan. „ Müasir Azərbaycanda rus dili və ədəbiyyatı „(Rus aləmi fondu) **elmi konfrans.**
- ❖ 2011, Bakı, Azərbaycan. “ Rus dilinin xarici dil kimi tədrisi metodikası „ adlı A.S. Puşkin adına RDDU **ixtisasartırma seminarında** iştirak edib və Şəhadətnaməyə layiq görülüb.
- ❖ 2013, Bakı, Azərbaycan. “MDB-də inteqrasiya proseslərinin inkişafının əsası kimi rus dilinə dəstək“ **Beynəlxalq Forumunda** iştirak edib və sertifikatla layiq görülüb.
- ❖ 2015, Bakı, Azərbaycan. “ Azərbaycanın ali və orta məktəblərində rus dilinin tədrisi: xüsusiyyəti və tələbatı“ MAPRYAL-ın **elmi-praktik konfransında** iştirak edib və sertifikatla layiq görülüb.
- ❖ 2016, Bakı, Azərbaycan. Moskva Dövlət Humanitar – iqtisad Universitetin **Beynəlxalq elmi konfrans.**
- ❖ 2016, Bakı, Azərbaycan. Filologiyanın aktual problemləri Heydər Əliyevin 93 illiyinə həsr olunmuş **elmi-nəzəri konfrans.**

ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ

Kitablar

- ❖ 1984, Rus dilində sifətlərin sinonimliyi. (**dərs vəsaiti**). Bakı: ADU nəşriyyatı, 92 s.
- ❖ 1993, XVII-XX əsrlər rus dilində mürəkkəb sözlərin struktur- semantik inkişafı (**monoqrafiya**) Bakı: İrşad, 127 s.
- ❖ 1995, Rus dili (**türk məktəbinin VI sinifi üçün dərslik**). Bakı: “Öyrətmən“ nəşriyyatı, 288 s.
- ❖ 1997, XVII-XX əsrlər rus dilində mürəkkəb sözlərin struktur- semantik inkişafı haqqında (**monoqrafiya**) Bakı: Mütərcim, 104 s.
- ❖ 2000, Rus dilinin qeyri-doğma dil kimi tədrisində leksik aspekt (**metodik vəsait**) Bakı: Universitetinin nəşriyyatı, 81s.
- ❖ 2006, Rus dili (Təlimi Azərbaycan dilində olan ümümtəhsil məktəblərin 6-cı sinifi üçün **dərslik**). Bakı: Aspoliqraf, 223 s.
- ❖ 2009, Rus dilində mürəkkəb sözdüzəltmənin tarixinə dair oçeklər (**monoqrafiya**) Bakı: Mütərcim, 244 s.
- ❖ 2016, Rus dili (Təbiət fakültələri üzrə bakalavr tələbələr üçün **dərslik**). Bakı: “Zərdabi: LTD“ MMS, 304 s.

Metodik göstəriş və proqramlar

- ❖ 1990, Onbirillik Azərbaycan məktəbinin VII-VIII sinifləri üçün rus dili üzrə proqram (**proqram**)
- ❖ 2000, Təlim dialoqları (həmmüəllif) (**tədris vəsaiti**)
- ❖ 2001, Rus dili üzrə metodik araşdırmalar (həmmüəllif) (**metodik göstərişləri**)
- ❖ 2008, Praktiki rus dili üzrə proqram (Azərbaycan bölməsinin bakalavru üçün) (**proqram**)
- ❖ 2013, Ekoloq tələbələr üçün rus dili üzrə vəsait (**tədris vəsaiti**)

- ❖ 2015, Rus dili: Təbiət fakültələrinin Azərbaycan bölmələri bakalavrlarının hazırlığı üçün proqram.(**proqram**)

Məqalələr

- ❖ 1999, Təlim mətnlərinin mənimsənilməsi və interpretasiyasında leksik dominantların rolu („ Filologiya elmlərinin aktual məsələləri“) /Beynəlxalq elmi konfrans. Tbilisi, 133-135.
- ❖ 2000, Rus leksikanın öyrənilməsinin bəzi linqvometodik problemləri. // Bakı Universitetinin xəbərləri (Humanitar elmləri bölməsi) №2, s.20-27.
- ❖ 2003, Leksik mikrosistemlər və verbal assosiasiyalar //Bakı Universitetinin xəbərləri (Humanitar elmləri bölməsi) №3,s.5-11.
- ❖ 2003,Qəzet məqaləsi sərlövhəsinin struktur-semsantik modelləri / Humanitar elmlərin öyrənilməsinin problemləri,2003, s.65-69.
- ❖ 2004, Təlim mətnində açar sözlər və onların sözlərarası əlaqələri // Azərbaycan rus dili və ədəbiyyatı, №1 s. 25-26.
- ❖ 2004, Rus dili tədrisinin leksik aspektinin təşkili probleminə dair // Bakı Universitetinin xəbərləri (Humanitar elmləri bölməsi) №2 s.321-325.
- ❖ 2005, Açar söz mətn quraşdırın vasitə kimi / “ Müasir dilşiliyin problemləri. Beynəlxalq elmi konfrans, s.43-44.
- ❖ 2006, Mürəkkəb sözlər linqvistik tədqiqat kimi // Bakı Universitetinin xəbərləri (Humanitar elmləri bölməsi), №4, s.202-207.
- ❖ 2007, Leksikanın sistemli mütəşəkkil olmasında mürəkkəb sözlərin rolu. / Müasir dilçiliyin problemləri (Dillərin kontaktları) II Beynəlxalq konfrans Bakı, s. 57-59.
- ❖ 2008, Sözlərin birləşmə imkanlarının reallaşmasında sözdüzəltmə formantların rolu // Dil və ədəbiyyat, 2008, №6, s. 15-16.
- ❖ 2009, Törəmə sözlərin potensialı və adi mənaları haqqında // Bakı Universitetinin xəbərləri (Humanitar elmləri bölməsi), Bakı, №1 s.11-16.
- ❖ 2009, Qeyri- doğma dillərdə törəmə sözlərin oxşar qruplarının öyrənilmə problemləri / / Müasir Azərbaycanda rus dili və ədəbiyyatı, / Elmi konfransın materialları. Bakı, s. 59-61.
- ❖ 2010, Xarici dillərin kommunikaiv yönümlü öyrənilməsində sözlərin sistemli əlaqələrinin reallaşma xüsusiyyətləri / Dil və ədəbiyyat, Bakı, № 4, s. 249-250.
- ❖ 2010, Xarici dillərin öyrədilməsi zamanı sözlərin sistemli əlaqələrinin nəzərə alınması./ Rus dili və ədəbiyyatı müasir Azərbaycanda. Bakı, s.51-52.
- ❖ 2011.Mürəkkəb sözlərin mənbəyi və nominativ funksiyası haqqında / “Pedaqoji elmin inkişafında yeni mərhələ“. Beynəlxalq elmi-praktik konfransın materialları Bakı, s. 320-326.
- ❖ 2012, Rus leksikasının təlim məqsədilə təsviri / Texniki ali məktəblərdə dil fənlərinin tədrisində informasiya texnologiyalarının tətbiqi“. Respublika elmi-praktik konfransının materialları. Bakı, s. 42-48.
- ❖ 2013, Azərbaycanda rusistikanın mənbəyi / “Filologiyanın aktual problemləri“ Heydər Əliyevin 90 illiyinə həsr olunmuş elmi-nəzəri konfransın materialları. XVI kitab. Bakı, s. 452-455.
- ❖ 2014, İdarə olunan formalı söz birləşmələrinin mənə potensialı / “Filologiyanın aktual problemləri“ Heydər Əliyevin 91 illiyinə həsr olunmuş elmi-nəzəri konfransın materialları. XVII kitab.“ Bakı, s.203-211.
- ❖ 2015, Atmosfer yağıntılarının (yağış) adlarına dair epitetlərin distribusiyası ./“ Filologiyanın aktual problemləri“ Heydər Əliyevin 92 illiyinə həsr olunmuş elmi-nəzəri konfransın materialları. XVIII kitab.“ Bakı, s.258-261.
- ❖ 2016, Tələbələrin kommunikativ kompetensiyasının formalaşma probleminə dair./“ Filologiyanın aktual problemləri“ Heydər Əliyevin 93 illiyinə həsr olunmuş elmi-nəzəri konfransın materialları. XIX kitab.“ Bakı, s.214-217

ELMİ-PEDAQOJİ NAİLİYYƏTLƏRİ, TƏLTİFLƏRİ, MÜKAFATLARI, FƏXRİ ADLARI

- ❖ 1965- ci ildə «1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20-illiyi» adlı yubiley medalı ilə təltif olunub.
- ❖ 1994-cü ildə BDU-nun 75 illik yubileyi münasibətilə «Xatirə» medalı ilə təltif olunub.
- ❖ 1999-cu ildə anadan olmasının 60 və elmi-pedaqoji, əmək fəaliyyətinin 30 illiyi münasibətilə «Təşəkkür» elan edilib.
- ❖ 2009-cu ildə Azərbaycan Respublikasının «Əməkdar müəllim»i fəxri adına layiq görülüb.
- ❖ 2009-cu ildə 70 illik yubileyi münasibətilə Bakı Dövlət Universitetinin «Fəxri Fərman»ı ilə təltif olunub.
- ❖ 2013-cü ildə «Dostluq məşəli» qəzetinin «Fəxri Diplomu»na layiq görülüb
- ❖ 2014-cü ildə BDU-nun 95 illik yubileyi münasibətilə «Fəxri fərman»la təltif olunub.